



**Şəhla  
Cabbarlı**

Orta asıldan Van etrafı ve İranın bazı əyalətlərinə köç edib yaşayışın azsaylı ermənilərin dövlətləri olmadıqdan, onların həm dini, həm də siyasi mərkəzi erməni kilsələri sayılırdı. Prof. Yağız Mahmudov son araşdırmağın da qeyd edir ki, erməni kilsələri siyasi mərkəzi kimi dövlətlərin imtiyazi ilk dəfə Qarapoyunu dövlətinin zamanında almışdı. Onlara Üçmüədzində kilsə tikməyə icaza verilmişdi.

Səfəvələr dövründə isə bu imtiyazları bir az daha artırmışdılar. Bu, sebabsız deyildi. Həmin dövrlərdə şəhəfvi və sünni Osmanlı arasında ticarət ancaq yahudi və erməni tacirler edirdilər. Çünkü bir şəhər tacirinin Osmanlı torpaqlarına daxil olmasının qadağan idi. Səfəvida da eyni qadağaya mövcud idi. Ona görə de müttəq müsləman olmayan kəşər tacirət edə biledilər.

Ermənilərin saraylara bu cür yaxın olmaları, saraya bahalı hediyeler götirmələri, ticarətdə həm də bəzi xəber sızdırılarda rollarının olması onları dövlət xadimlərinin yanında bəzən lazımlı adamlara çevirirdi. Erməni qırıorian kilsələrinin də tikilməsi, təmiri üçün icazələr bu üzən veriliirdi. Səfəvi Şahı I Abbasın dövründən bütün kilsələrin mərkəzi Üçmüədzinə köçürüldü və dövlət onların fealiyyəti qarşılığında sadəcə

yaq olduğunu erməni cəmiyyətlərinin nəzərinə çatdırıldı. Bundan sonra Rusiya çarlığına nümayəndə heyəti göndərildi. 1878-ci ilde mühəharibənin yekunu kimi, Mkrtyç Ayrik Xrimyan və digərləri rusları istəyi ilə Berlin konfransına yola düşdülər.

Berlin konfransında günlərə qəpida oturan Xrimyan konfransda gələn qərbi diplomatlara "Məni qəbul edin, dilinizi bilmirəm, ermənilər adından göz yaşları dili ilə danışaca-

bunu gənc ermənilərə "dənizdən dənizə böyük ermənistən" torpaqlarını bərpa etmək uğrunda fedai borcu olaraq təlqin edirdilər. 1905-1906-ci illərdə Qarabağda tövədilən qırıqlar haqqında yazan Mir Möhsün Nəvvab qeyd edir ki, Şuşada qırıqlardan az sonra xəber tutuldu ki, Şuşa erməni kilsəsinin yeraltı qatında mexfi silah-sursat var. Növbəti qırıqla hazırlıq gedir. Bundan narahat olan əhalisi şəhər üsul-idarəsinin başçısı rus generala xəber göndərib. Araşdırımlar

rək kəndləri yandırırdılar. Əslində, türk Osmanlı onlara qarşı her hansı hücum etməmişdi. Bu gün de siyasetlərin yalanına uyan xalq edilməyən soyqırıma görə türk siyasetindən üzr gözləmək dədir.

**Müəllif daha bir yazısında ASA-LA terror taşkınlardan söz açaraq, erməni qanunlarının silah gücü ilə qəbul etdirilməsi yönündə bu taşkınlardan yaradığını qeyd edir. Dünyadakı erməni kilsələri ASALA-ya silah yardım**

## Araşdırma

şarşı bir sira terror aktları töredildər. Dövlət idarələrimiz yandırıldı, vuruldu. Bu, azmiş kimi, kilsə Livanda, Suriyada, Fələstində yaşayan erməni kilsələrinə də müraciət edərək maddi və könlüllü əsgər yardımını istədi. Hazırda da Ermənistən siyasi elitasına qırıorian kilsəsinin tesiri var. Çünkü kilsə güclüdür. Avropa dövlətləri ilə dövlətin əldə edə bilmədiyi danışçıları erməni kilsəsi həll edir. Kilsə Ermənistəndə dərin dövlət hesab edilir. Siyasetlər mütləq baş katolikosa hesab verməlidirlər.


# Erməni kilsəsi və terror: Böyük yalanın izi ilə...

"Kilsə tanrı və vətəndən öncədir! Kilsə varsa, onlar da var olacaq", - deyən bir toplumun kilsə vasitəsi ilə terrorçuluğa gəlişindən bəhs edirik

şəhər", - deyərək bütün nəzərləri özünə çekmişdi. Ondan sonra qəbul edilən Xrimyan isteyinə nail oldu. İlk dəfə ermənilər beynəlxalq konfransda özlərini tanıda bildilər.

Bundan sonra qırıorian kilsəsinin nüfuzu dəha da artdı. Osmanlıni parçalamaq isteyen və Rusyanın ermənilər üzərində nəzərini gören Qərb artıq erməni kilsəsi mərkəzi ilə əlaqələr saxlayır, onlara münasibet qurur, danışqlar üçün nümayəndə heyəti göndərirdi. Hətta, Qərbin bir sıra fondları tərfindən də erməni kilsələrinə maliyyə ayrılması faktı var.

Bunun ardınca erməni din adamları tez-tez Avropana səyahətlər etdilər. Fransa onların en isti münasibət görüyü ölkələrində id. Tez bir zamanda Fransa da daxil, bir sıra ölkələr erməni



**Erməni kilsəsinin fəaliyyəti Qarabağ müharibəsi zamanı da görünməkdə idi. Hələ 1991-ci ilin 30 may tarixində "Heyat" qəzetində "Kilsədə silah anbarı" başlıqlı yazı yayılmışdır. Dağlıq Qarabağdan bəhs edən bu məqalədə kilsələrin birində 6 minaatan elektrik detonatoru ilə birlilikdə, 130 kustar üsulla hazırlanmış qumbarası, qumbaraatanlar üçün qumbaralar, döyüş sursatı cəbhəxanası və s. haqqında məlumat verilmişdi. O zaman Respublika Dövlət Təhlükəsizliyi Komitəsi Əsgəran rayonunda salınan Qılıçbak erməni kəndində kilsənin gizli anbarında həmил silahları tapmış və kilsəni ibadətə bağlamışdı**

vergi almaqla kifayətləndi.

Bu faktlar həm Səfəvi, həm də Osmanlı dövlətlərində görülməkdədir. Zaman keçidkə həmin kilsələr çox ciddi siyasi birləşmələr heasb olunur və bir-birilər ilə əlaqə saxalaya bilirdilər. Onların böyük maliyyə ehtiyatları vardi ki, həmin maliyyənin hansı yöndə xərcləndiyini imperiyalar zeiflədiyində bir səra erməni siyasi horəkatlarında izləmişik.

**Çar Rusiyası Çənubi Qafqazı işğal etməye başlayanda həm bölgədə qəcaq yaşayın, həm də Qacarlar və Osmanlıdan olan ermənilər ruslara dənisiqlərə girərək, müxalif toxibatlar, içən parçalamalar yönündə fəaliyyət göstəridilər. Erməni kilsələrinin katolikosan bu işdə xüsusi rol oynayırdılar. Çənubi Qafqazda ermənilərin sayını çoxalmaq və etnik dəyərək yaratmaq istəyən Rus imperiyası Azərbaycanın xristian albanlarına da zorla qırıorian məzhebini qəbul etdirdi. 1800 ilən artıq zamanda var olan alban katolikosu lağv edildi və erməni qırıorian kilsəsinə tabe edilərək qırıorian kilsəsi kimi də fəaliyyət göstərməyə başladı.**

**Bölgədə erməni kilsəsinin fəallaşması**

XIX əsr Osmanlı tarixinin ən ağır dövrü idi. Ruslara 1806-1812, 1828-1829 mühəharibələri, 1853-1856 Krim mühəharibəsi, yenidən 1877-1878 rus-türk mühəharibələri ölkəni dərindən sarsılmış və gündən salmışdı. 1878-ci il mühəharibəsində Osmanlıda yerləşən erməni kilsə mərkəzi baş katolikos Nerses Vərjabedyanın iştirakı ilə yiğisəraq qərar verdi və rus ordusunun yegənə də-



kilsələrinə maliyyə yardımını ayırdı. Bu yardımlarla Osmanlının müxtəlif şəhərlərində erməni məktəbləri və erməni mədəniyyət mərkəzləri açıldı. Çox keçmedi, Üçmüədzində yerləşən mərkəz kilsəye neccə getirilib. Ter Karapet və Asatur Vartapetov adlı keşiflər isə Şuşadan Zəngəzurdakı kilsəyə göndərilərək.

**Erməni din xadimləri dayanmadılar. Tez bir zamanda Qərbin istəyi və baş katolikosun xeyir-duası ilə "Hinçak", ardınca "Daşnakşütür" kimi silahlı taşkınlardan yaranmağa başladı. Silahlannan və geyimlərin alınmasını, ümumiyyətə bütün maddi-tekniqi təminatı erməni kilsələri təşkil edirdi. Hətta, mənbələrdə var ki, "Hinçak" terror taşkınları aradan götürdüyü diplomatlar və dövlət adamlarının siyahısını da baş katolikos vermiş.**

Van, Qars, Ərzurum, Azərbaycan da isə İravan, Naxçıvan, Qarabağda kəndlərin yandırılması, soyqırımlar töreldilərini dərindən sarsılmış və gündən salmışdı. 1878-ci il mühəharibəsində Osmanlıda yerləşən erməni kilsə mərkəzi baş katolikos Nerses Vərjabedyanın iştirakı ilə yiğisəraq qərar verdi və rus ordusunun yegənə də-

zamanı iki kilsənin yeraltı qatından çoxlu sayıda tüfəng, gülə, top, bomba təpi-lib və şəhər meydانına çıxarılib. Heç ruslar da bilmirmişlər ki, bu qədər silah kilsəyə neccə getirilib. Ter Karapet və Asatur Vartapetov adlı keşiflər isə Şuşadan Zəngəzurdakı kilsəyə göndərilərək.

**Böyük yalanın arxasında...**

Paris Siyasi Elmlər Məktəbində müəllim işleyən Mişel Mariyan adlı erməni kökənlə şəxs də Fransada yayılmış "Espirt" siyasi dərgisində 1886-ci ilde "Qızıl döñəmdən sonra erməni terrorizmi" adlı məqalə yazmışdı. Həmin məqaləsində müəllif yazar: "1875-1881-ci illər erməni terrorizminin qızıl döñü olub. Bu döñrə kilsələrinə erməni şəhərlərə yandırıldılar. Qarabağ mühəharibəsi başlanananda da erməni kilsəsinin xeyir-duası ilə terrorçuluq ermənilər dinc Azərbaycan Türklerinə

## Kilsə və Qarabağ

Erməni kilsəsinin fəaliyyəti Qarabağ mühəharibəsi zamanı da görünmədde idi. Hələ 1991-ci ilin 30 may tarixində "Heyat" qəzetində "Kilsədə silah anbarı" başlıqlı yazı yayılmışdır. Dağlıq Qarabağdan bəhs edən bu məqalədə kilsələrin birində 6 minaatan elektrik detonatoru ilə birlilikdə, 130 kustar üsulla hazırlanmış qumbarası, qumbaraatanlar üçün qumbaralar, döyüş sursatı cəbhəxanası və s. haqqında məlumat verilmişdi. O zaman Respublika Dövlət Təhlükəsizliyi Komitəsi Əsgəran rayonunda salınan Qılıçbak erməni kəndində kilsənin gizli anbarında həmил silahları tapmış və kilsəni ibadətə bağlamışdı

**Erməni kilsəsi dünyada var olan erməni lobbisinin da məsləhət alacağı mərkəzdədir. Bir səra dövlətlər erməni kilsəsinin, erməni lobbisinin gücündən yararlanmaq üçün onlara müəyyən imtiyazlar verir. Məsələn, qonşu İran İslam Respublikası blokadada olduğu bir vaxtda Ermənistən ilə güclü siyasi-diplomatik münasibətlər saxlayır. İranda erməni kilsələrinin mərkəzi olan Vank kilsəsi Amerikada və bəzi Qərb ölkələrinde erməni lobbisina çağış edərək Ağ Evin İrana qarşı sanksiyaların yumşaldılmasına çalışır. Əvəzində İran ermənilərə məktəb, erməni dili və mədəniyyəti fakültəsi açılır. Erməni dövləti fəaliyyət göstərir; kilsələrin təmiri həyata keçirilir.**

**Bələdlik, dünyada dölinin tolerantlığı mövzusu gündəmdeyken Ermənistəndə dən dən mərkəzi terrorizmə xidmət edir. Bu gün də günahsız azərbaycanlılara qarşı səhədyanı kəndlərde müxtəlif terror aktları töredilir. "Böyük-kiçiyə kim türkleri öldürün!" emrinin isə qırıorian kilsəsi verir.**